



STARTINA 4 AY QALMIŞ TƏXİRƏ SALINAN OLİMPIADA



CORONAVIRUS
Covid-19

**Biz Birlikdə
Güclüyük!**





OCAQ SPORT KLUBU

ÖVLADLARINIZIN SAĞLAM, AKTİV VƏ
İSTƏYİRSİNİZ!? O ZAMAN ONLARI GİMNAS
MƏŞQLƏRİ ÜÇÜN RAHATLIQLA ETİBAR
KLUB

ƏLAQƏ NÖMRƏSİ: +99455 5
ÜNVAN: ABBAS SƏHHƏT KÜÇƏSİ 2, H
WWW.OCAQSPORTKLUBU.AZ



OCAQKLUB



OCAQSPORTKLUBU



Ə EYNİ ZAMANDA GÜCLÜ OLMASINI
TİKA MƏŞQLƏRİNƏ YAZDIRIN. GİMNASTİKA
EDƏCƏYİNİZ MƏKAN İSƏ "OCAQ SPORT"
UDUR.

06 83 44 / +99450 642 92 82
EYDƏR ƏLİYEV ADINA İDMAN ARENASI
QSPORT.AZ





MADE IN
AZERBAIJAN

FAKHRIYA
KHALAFOVA

Nuray
PARFUMS



BU SAYIMIZDA



**Startına 4 ay
qalmış təxirə
salınan olimpiada**

səh.4

**Tərtər Olimpiya
İdman Kompleksi**



səh.8



**UĞUR ERDENER:
"GƏLƏN İL ÇOX UĞURLU,
PROBLEMSİZ BİR OLİMPİADANIN
KEÇİRİLƏCƏYİNƏ İNANIRAM"**

**Yardımlıda yeni
idman kompleksi**



səh.18

səh.15



**ELSEVƏR MƏMMƏDOV:
"Qarabağ bizim üçün
müqəddəs addır"**

**Yolun açıq olsun,
Böyük Kapitan!**



səh.26

səh.22



**Namiq Əliyev:
"Güləşin liderliyi
davam edəcək"**

İlk turnir



səh.33

səh.28



**2022-ci ilə kimi
elektromobillər
ucuzlaşacaq**

**FIFA-dan federasiyalara
1,5 milyard dollar**



səh.39

səh.36

SPORTSMAN

Baş redaktor:

Reşad Qəmərsəhoğlu

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,

Tofiq Bəhramov adına

Respublika Stadionu

Telefon: 012 511 15 32

e-mail: sportsmagazine@mail.ru

www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi
uyğun gəlməyə bilər.

Reklamlarda gedən mətnlərə görə
jurnal məsuliyyət daşımır.

Jurnal Azərbaycanda "Time Print"
mətbəəsində çap edilib.

Üz səhifədə:

**Startına 4 ay qalmış
təxirə salınan olimpiada**

TOKİO - 2020

STARTINA 4 AY QALMIŞ TƏXİRƏ SALINAN OLİMPIADA



2020-ci il iyulun 24-dən avqustun 9-a kimi keçirilməli olan XXXII Yay Olimpiya Oyunları 2021-ci ilə təxirə salınıb. Olimpiadanın gələn il 23 iyul – 8 avqust tarixlərində baş tutacağı açıqlanıb. Planetin ən böyük idman yarışının keçirilmə yeri isə dəyişməyib – oyunlar Tokio-da olacaq.

İlin əvvəlindən COVID-19 pandemiyasının inkişafı fonunda digər böyük yarışlar kimi Tokio olimpiadasının da təxirə salınacağı barədə şaiyələr yayılsa da, məsul şəxslər əvvəlcə inamla oyunların öz vaxtında təşkil ediləcəyini deyirdilər. Belə ki, martın 15-də Yaponiyanın baş naziri Shinzo Abe yaya kimi vəziyyətin düzələcəyini və Olimpiya oyunlarını elə planlaşdırılan tarixdə keçirəcəklərini bəyan etdi.

Martın 18-də isə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Thomas Bach Avropa Olimpiya

Komitələri və Avropa ölkələrinin üzv milli olimpiya komitələrinin rəhbər şəxsləri ilə təşkil etdiyi videokonfransda olimpiadanın təxirə salınacağı ilə bağlı aparılan mülahizələrin

yolverilməz olduğunu bildirdi.

Bach deyirdi ki, IOC milli olimpiya komitələri və beynəlxalq idman federasiyaları ilə birlikdə olimpiadanın keçirilməsi üçün bütün mümkün tədbirləri reallaşdırmaqda maraqlıdır.





Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziyaların yarısından çoxunun (57 %) təmin olunduğunu xatırladan IOC prezidenti lisenziya yarışları təxirə salınan idman növləri üçün olimpiya qanunlarına uyğun tədbirlər görülmə-

sinin və ya əlavə kvotanın ayrılması-
nın mümkünlüyünü də vurğulamışdı.

Kanada, Avstraliya və Böyük Britaniyanın olimpiadada iştirakdan imtinası

Amma martın 23-də mediada Kanada, Avstraliya və Böyük Britaniyanın 2020-ci ildə keçiriləcəyi təqdirde olimpiadada iştirakdan imtina etmələri barədə məlumatlar yayıldı. Nəhayət, ertəsi gün - martın 24-də IOC koronavirus pandemiyasına görə Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunlarının gələn il keçirilməsi barədə qərar qəbul etdi. Olimpiadanın startına 4 ay qalmış...

Məlumatda deyilirdi: "Yaponiyanın Baş Naziri Shinzo Abe ilə IOC-un prezidenti Thomas Bach arasında telefon danışığı zamanı hökumət rəhbəri qlobal koronavirus pandemiyasına görə olimpiadanın 2021-ci ildə təşkil olunmasını təklif edib. Dünya Səhiyyə Təşkilatının bu gün təqdim etdiyi məlumat əsasında IOC prezidenti Thomas Bach və Yaponiyanın Baş Naziri Shinzo Abe Tokioda təşkil ediləcək Olimpiya oyunlarının idmançıların, həmçinin bütün iştirakçıların və beynəlxalq ictimaiyyətin sağlamlığını qorumaq üçün 2020-ci ildən





ılmayıb.

1956 Melburn olimpiadası ilə bağlı da maraqlı bir fakt var. Avstraliyada heyvanların gətirilməsinə qarşı sərt karantin qaydaları mövcud olduğundan at idmanı yarışları əsas yarışlardan 5 ay əvvəl İsveçdə - Stokholmda keçirilib.

1972 Münhen olimpiadası zamanı isə baş vermiş terror hadisəsi səbəbindən IOC əvvəlcə yarışların yarımçıq dayandırıldığını açıqlasa da, ertəsi gün olimpiadanın davam etdirilməsinə qərar verilmişdi.

“Olimpiya oyunlarının 2022-ci ilə təxirə salınması mümkün deyil”

Yeri gəlmişkən, Tokio-2020 Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Esiro Mori bildirib ki, əgər koronavirus pandemiyası olimpiadanın 2021-ci ildə də keçirilməsinə imkan verməsə, o, ləğv olunacaq. “Olimpiya oyunlarının 2022-ci ilə təxirə salınması mümkün deyil. Bu halda olimpiada, ümumiyyətlə, keçirilməyəcək. Əvvəllər müharibələrə görə olimpiadaların ləğv olunması halları qeydə alınıb. İndi dünya gözəgörməz düşmənlə mübarizə aparır. Əgər koronavirusa qalib gəlib olimpiadanı keçirsek, bu oyunlar əvvəlkilərdən daha dəyərli olacaq”, - deyər Mori bildirib.

Beynəlxalq Olimpiya Komitəsinə də bu fikri təsdiqləyiblər: “Bizim

sonra, lakin 2021-ci ilin yayından gec olmamaq şərtilə keçirilməsi barədə razılığa gəliblər”.

IOC-un İcraiyyə Komitəsi üzvlərinin razılığına əsasən, olimpiya alovu Yaponiyada saxlanılacaq. Həmçinin yarışlar Tokio 2020 Olimpiya və Paralimpiya Oyunları adı ilə keçiriləcək.

1940-cı ildə Tokioda keçirilməli olan olimpiada...

Ümumiyyətlə, Yaponiyanın Yay Olimpiya oyunlarını keçirməklə bağlı bəxti getirmir. Hələ 1940-cı ildə Tokioda keçirilməli olan olimpiada Yaponiya-Çin müharibəsinin başlaması səbəbindən Helsinkiyə təxirə salınsa

da, sonra, ümumiyyətlə, ləğv olunmuşdu.

1964-cü ildə isə Yay Olimpiya oyunları yayda Yaponiyada isti və rütubətli hava, sentyabrda isə qasırğa mövsümünün olması səbəbindən payızda – oktyabrda keçirilmişdi.

1956 Melburn Olimpiadası zamanı sərt karantin qaydaları mövcud olub

Ümumiyyətlə, Olimpiya oyunlarının tarixinə baxsaq, bundan əvvəl olimpiada 1916-cı ildə I Dünya Müharibəsi, 1940 və 1944-cü illərdə II Dünya Müharibəsi səbəbindən keçirilməyib.



yaponiyalı tərəfdaşlarımız və baş nazir açıq bildırıblər ki, gələn ilin yayın-dan sonra da təxirəsalmanın uzadıl-ması Yaponiya üçün mümkün məsələ deyil. Oyunların təxirə salınması həm Təşkilat Komitəsi, həm də ümumi-yətlə, ölkə üçün böyük yükdür”.

Yaponiya iqtisadiyyatına 5,8 milyard dollardan çox ziyan

Britaniyanın LearnBonds iqtisadi nəşri isə Tokio olimpiadasının təxirə salınmasının Yaponiya iqtisadiyya-tına 5,8 milyard dollardan çox ziyan vuracağını proqnozlaşdırır. Bundan başqa, Olimpiya oyunlarının bəzi sponsorlarının maliyyə dəstəyini da-vam etdirəcəkləri də sual altındadır.



Beynəlxalq Olimpiya Komitəsinin koronavirus pandemiyasına görə maliyyə itkisinin isə 800 milyon dollara-dək olacağı gözlənilir. Bu məbləğə 150 milyon dollar həcmində yardım paketi də daxildir. O, olimpiya hərəkə-tinə, o cümlədən beynəlxalq federasi-yalar, milli olimpiya komitələri və IOC tərəfindən tanınan təşkilatlara ünvan-lanacaq ki, onlar öz idman növlərini inkişaf etdirləsinlər, fəaliyyətlərini da-vam etdirib öz idmançılarına dəstək olsunlar.

Futbolda limit 24 yaşa kimi artırılıb

Məlum olduğu kimi, olimpiada-nın futbol turnirində komandaların

heyətində, əsasən, 23 yaşa kimi futbolçular çıxış edir. FIFA Tokio olimpiadasının bir il müddətinə təxirə salınmasını nəzərə alaraq yaş limitində dəyişiklik edib və limit 24 yaşa kimi artırılıb. Beləliklə, ya-rışda 1997-ci il təvəllüdlü və daha kiçik yaşlı futbolçular çıxış edəcəklər. Qaydalara əsasən, hər komandada maksimum 3 oyunçunun limiti keç-məsinə, yəni istənilən yaşda olma-sına icazə verilir.

Tokioda 16 futbol komandası çıxış edəcəklər ki, onlardan da 14-ü - Yapo-niya, Fransa, Almaniya, Rumıniya, İspaniya, Yeni Zelandiya, Misir, Kot d'İvuar, Cənubi Afrika, Avstraliya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Argentina və Braziliya olimpiadaya

vəsiqəni təmin edib. Qalan seçmə yarışda Şimali və Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zo-nasından 2 komandanın kimliyinə ay-dınlıq gələcək.

Cəza müddəti bu il bitəcək idmançılar...

Andidoping qaydalarının pozul-masına görə diskvalifikasiya olunan və cəza müddəti 2020-ci ildə bitən və bitəcək idmançılar da 2021-ci ildə olimpiadada iştirak edə biləcəklər.

Tokio olimpiadasının 2021-ci ilə təxirə salınması Thomas Bachın daha uzun müddət IOC prezidenti və-zifəsində qalmasına səbəb ola bilər. Belə ki, 2021-ci ilin iyununda Afinada keçirilməsi planlaşdırılan prezident seçkisinin vaxtı da daha sonrakı ta-rixə ertələne bilər.

Xatırladaq ki, alman Bach 2013-cü ildən IOC-a rəhbərlik edir.

206 ölkədən 11 mindən çox idmançı

Ümumiyyətlə, Tokio olimpiada-sında 206 ölkədən 11 mindən çox idmançının 33 idman növündə mü-barizə aparacağı gözlənilir. Açıış və bağlanış mərasimlərinin "Japan Na-tional Stadium" arenasında keçirilməsi planlaşdırılır.

Daha uzaq gələcəyə baxsaq, To-kiodan sonra olimpiadalar 2024-cü ildə Parisdə və 2028-ci ildə Los Ance-lesdə keçiriləcək.

Rasim

TƏRTƏR OLİMPİYA İDMAN KOMPLEKSİ



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərək, kompleksdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvad-

ratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkan-

ları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yağı su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.

Kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən aparılıb.

Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzini sürmələrində, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayonun bir qrup idmançısı ilə görüşüb:

- Bu gün Tərtər rayonunda müasir Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi təbrik edirəm. Komplekslə tanış olarkən görürəm ki, bütün işlər çox yüksək səviyyədə görülüb. İndi Tərtərdə də idmanla



məşğul olmaq üçün çox gözəl imkanlar olacaq.

Bildiyiniz kimi, Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Hesab edirəm ki, Azərbaycan bu parametrlərdə dünyada miqyasında qabaqcıl yerlərdədir. Bölgələrdə tikilmiş Olimpiya komplekslərinin sayı artıq 46-ya çatıb. Onu da bildirməliyəm ki, 5 rayonda Olimpiya idman komplekslərinin tikintisi davam edir. O layihələr də başa çatandan sonra, ümumiyyətlə, rayonlarda 51 idman kompleksimiz olacaqdır.

Əlbəttə, bu, imkan verəcək ki, rayon idmançıları öz peşəkarlığını artırınsınlar. Burada bütün şərait yaranıb – böyük oyun zalı, güləş, boks, trenajor zalları, üzgüçülük hovuzu. Hətta mehmanxana da var. Tərtərdə heç vaxt üzgüçülük hovuzu olmayıb. Böyük stadion inşa edilib. Stadion da heç vaxt olmayıb. Mini futbol, voleybol, yeni, idmanın əksər növləri ilə burada məşğul olmaq olar. Əminəm ki, Tərtər idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm beynəlxalq arenada yaxşı nəticələr göstərəcəklər. Tərtərdə idman həmişə inkişaf edib. İndiki şəraiti nəzərə alsaq, əlbəttə ki, daha da böyük ümidlərimiz vardır.

Bütövlükdə isə ölkəmizin idman infrastrukturunu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır. Bakı şəhərində artıq iki çox böyük beynəlxalq idman yarışını keçirilib. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarından sonra öz miqyasına görə Avropa Oyunları ikinci yeri tutur.



Bildiyiniz kimi, Avropa Oyunları heç vaxt tarixdə keçirilməyib və birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilib. Çünki bir çox ölkələr bundan imtina edib, çünki bu, bir yenilik idi. Bir çox ölkələr tərəddüd edirdilər

ki, bunu bacaracaqlar, yoxsa yox. Biz isə bunu bacardıq, özü də yüksək səviyyədə. Onu da bildirməliyəm ki, həm Avropa Oyunları, həm IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman poten-



sialımızı gücləndirdi, eyni zamanda, Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi. Avropa və İslam Həmrəyliyi oyunlarında 100-dən çox ölkədən 10 mindən artıq idmançı, minlərlə qonaq iştirak edib. Əminəm ki, onların hər biri Azərbaycandan ən xoş təəssüratlarla ayrılıb. Ölkəmizin tarixi, inkişafı, xalqımızın qonaqpərvərliyi, müasir həyatı ilə bağlı onlarda dolğun təsəvvür var. Çünki sirr deyil ki, hətta bu günə qədər bəzi dairələr Azərbaycan haqqında müxtəlif uydurmalar, həqiqəti əks etdirməyən saxta informasiyalar yayırlar. Ona görə Azərbaycana gələn hər bir qonaq, - əgər o, qərəzsizdirsə, - öz gözü ilə ölkəmizin inkişafını, xalqımızın rahat yaşamasını, ölkəmizdə hökm sürən sabitliyi görür. Onu görür ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır.

Bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. Çünki idmançılar yaxşı bilirlər ki, idman insan sağlamlığı üçün ən əsas amillərdən biridir. Ona görə mən həm idmançılarla görüşlərdə, həm də digər auditoriyada çıxışlarımda həmişə vurğulayıram ki, hər bir insan idmanla məşğul olsun. Söhbət ondan getmir ki, hər kəs idmançı olsun. Amma idmanla məşğul olan insan sağlam olur. İdman insanı fiziki cəhətdən gücləndirir, eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə də bir çoxları üçün nümunədir. Beləliklə, idmanın kütləvililiyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan. Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumaqdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır.

Mən bir neçə il bundan əvvəl

təşəbbüs irəli sürdüm ki, Azərbaycanda hər bir insan ildə bir dəfə pulsuz müayinədən keçsin. Buna nail olmaq üçün əlbəttə ki, bütün şəhərlərdə müasir xəstəxanalar olmalı idi və biz artıq bunu təmin etmişik. Bir neçə ildir ki, 5 milyondan çox insan hər il pulsuz müayinədən keçir, öz fiziki vəziyyətini müəyyən edir və xəstəlik aşkar olunan təqdirdə lazımı müalicə alır. Beləliklə, bu və digər tədbirlər nəticəsində Azərbaycanda insanların ömrünün uzunluğu artıb. Azərbaycan xalqı indi daha sağlamdır və həm tibbi müayinədən keçmək, həm idmanla məşğul

görüldü. Bu, mənim rayona sayca 6-cı səfərimdir və hər dəfə burada olanda açılışlarda iştirak edirəm, vəziyyətlə tanış oluram, müvafiq tapşırıqlar verirəm ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm ki, son illər ərzində rayonun infrastrukturunun inkişafı çox sürətlə gedir. Bu gün açılacaq yeni yarımstansiya Tərtərin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. Baxmayaraq ki, bu günə qədər görülmüş tədbirlər nəticəsində bu sahədə çox böyük irəliləyiş var. Tərtərdə yaşayan insanlar yaxşı bilirlər ki, vaxtilə burada elektrik enerjisi ilə böyük problemlər



olmaq - bu iki amil hesab edirəm ki, insanların sağlamlığı üçün əsas rol oynayır. Əlbəttə, biz çalışmalıyıq ki, uşaqlarımız, yeniyetmələr idmanla müntəzəm məşğul olsunlar. İdmançılar yaxşı bilirlər ki, yalnız müntəzəm məşqlər nəticəyə gətirib çıxarır. Ümid edirəm ki, bu imkanlardan həm idmançılar, həm də rayonun digər sakinləri istifadə edəcəklər. Hesab edirəm ki, bu Olimpiya İdman Kompleksi rayon üçün gözəl sağlamlıq və istirahət mərkəzinə çevriləcək.

Tərtər rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub. Təsədüfi deyil ki, Tərtər rayonunun sosial-iqtisadi inkişafı üçün son illər ərzində bir çox işlər

var idi, fasilələrlə verilirdi, tez-tez kəsilirdi. İndiki dövrdə artıq bu, tarixdə qalır. Düzdür, hərdən bir qəzalar baş verir, ancaq bütövlükdə enerji təminatının dayanıqlığı təmin edilir. Bu gün açılacaq yarımstansiya həm Tərtər rayonu, həm də qonşu rayonlar üçün əlavə imkanlar yaradacaq.

Tərtərdə qazlaşdırma 98 faizə çatır. Təqribən 10 il bundan əvvəl ümumiyyətlə, qazlaşdırmadan söhbət getmirdi. Nəinki kəndlərdə, şəhərdə qaz yox idi. İndi isə əksər kəndlərə qaz xətləri çəkilib və əlbəttə, 98 faiz göstərici bu işlərə xüsusi diqqət yetirildiyini göstərir.

Yol təsərrüfatı tamamilə yenilənir. Bu gün biz yeni yolun açılışını qeyd etdik və təqdimatda o yolun əvvəlki vəziyyəti əks olunmuşdu. Heç asfalt da yox idi, payız-qış aylarında keçilməz torpaq yollar idi. Hazırda Tərtər rayonunda yolların salınma-

sis və təmiri ilə bağlı çox böyük işlər görülür. Yolların 80 faizi əsaslı təmir edilib və bir layihə də icra edildəndən sonra 100 faiz olacaq.

Beləliklə, əsas infrastruktur layihələri – elektrik enerjisi, qaz və yollarla bağlı məsələlər öz həllini tapıb. Sosial infrastruktur, gözəl Olimpiya İdman Kompleksi yaradılıb, bir neçə il əvvəl rayon mərkəzi xəstəxanası əsaslı təmir edilib və ən müasir avadanlıq quraşdırılıb. Tərtər şəhərinin su-kanalizasiya layihəsi artıq 4 il bundan əvvəl tamamlanıb və mənim iştirakımla onun açılışını qeyd etmişik. Hazırda içməli su və suvarma layihələrinin icrası davam etdirilir.

Təkcə subartezian quyularının qazılması nəticəsində rayonun su ilə təminatı böyük dərəcədə yaxşılaşıb. Bu günə qədər 72 subartezian quyusu qazılıb. İmzalanacaq yeni sərəncamla əlavə 21 subartezian quyusunun qazılması nəzərdə tutulur. Beləliklə, Tərtər rayonunun suvarma ilə bağlı olan problemləri öz həllini tapacaq və bu, təbii ki, kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir.

Taxılçılıq, pambıqçılıq Tərtər üçün ənənəvi kənd təsərrüfatı sahələridir. Pambıqçılığa gəldikdə,

lərimiz uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur.

Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma fa-

həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir.

Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim söylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir.

Bildiyiniz kimi, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası"nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıb, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası "qəhrəmanları" cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarısa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dəne də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dəne də olsun azərbaycanlı qalmayıbdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbay-



Tərtərdə məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan üstündür. Hər hektardan 34 sentner pambıq götürülüb. Ölkə üzrə bu göstərici də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər burada qabaqcıl yerlərdədir. Nəzərə almalıyıq ki, mənfur qonşu-

sistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: "Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür". O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən



canlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir nümunədir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası "seçkiləri" qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrəri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırıqlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkəcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözədən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdir-

mək, Azərbaycanda "beşinci kolonu", satqınları və münafişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsinə belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanofobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlinə məhz azərbaycanofobiya. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açınsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr

deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.

Ona görə bu beynəlxalq təşkilatların və bir çox ölkələrin mövqeyi, əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtər. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim orduya gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azər-

baycan xalqı böyük xalqdır. Mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki, onlar öz torpağından heç bir yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpağında möhkəm dayanıblar. Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görür ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər.

İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin,

kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yadıqlı, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistanə versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistanə bağışlanılsın, verilsin. Bunu

unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdə. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistanə verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasıdır. İrəvan onlara verildəndən sonra ermənilər öz iddialarından əl çəkdimi?

Dağlıq Qarabağ münəqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandırır bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistanə verilsin. Kim bunu əsaslandırır bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düşər olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir.

Münəqişəyə gəldikdə, bunun hələlinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol





yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Olimpiya Kompleksinin Tərtərdə açılması böyük məna daşıyır. Burada öz gücünü artıran gənclər ölkəmizin uğurlu inkişafına töhfələrini verəcəklər. Mən buna əminəm. Sizi bir daha təbrik edirəm!

Sonra yaradılan gözəl şəraitə görə dövlətimizin başçısına tərtərlilərin minnətdarlığını çatdıran boks üzrə Əməkdar məşqçi Faiq Məmmədov dedi:

- Möhtərəm cənab Prezident, Sizi Tərtər idmançıları adından səmimi qəlbdən salamlayır, bu gözəl Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə ürəkdən təşəkkürümüzü, minnətdarlığımızı

bildiririk.

Cənab Prezident, mən idmanın boks növü üzrə Əməkdar məşqçi və İdman ustasıyam. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Tərtər rayonunda idmanın inkişafı davam edib. Bundan sonra bu möhtəşəm Olimpiya İdman Kompleksi və içərisindəki müasir avadanlıqlar imkan verəcək ki, biz daha da böyük həvəslə məşq edək və yeni-yeni uğurlara imza ataq.

Cənab Prezident, onu da demək istəyirəm ki, bu gün bütün dünyada yayılmış koronavirus pandemiyasına görə sosial layihələrin və eyni zamanda, idman tədbirlərinin keçirilməsi dayandırılmışdır. Ancaq

buna baxmayaraq, Siz və Mehriban xanım ölkəmizdə yeni-yeni sosial layihələrin həyata keçirilməsini davam etdirirsiniz. Bu gün cəbhə bölgəsində yerləşən Tərtər rayonunda açılışını qeyd etdiyiniz bu möhtəşəm Olimpiya İdman Kompleksi bunu deməyə əsas verir. Biz bunu da qeyd etməliyik ki, bu gün pandemiya ilə əlaqədar insanların sağlamlığını nəzərə alaraq bütün qabaqlayıcı tədbirləri həyata keçirmisiniz. Buna görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Azərbaycanda xalqı Sizi sevir və dəstəkləyir. Tanrı Sizi və ailənizi qorusun, cənab Prezident.



UĞUR ERDENER: "GƏLƏN İL ÇOX UĞURLU, PROBLEMSİZ BİR OLİMPIADANIN KEÇİRİLƏCƏYİNƏ İNANIRAM"



Beynəlxalq Olimpiya Komitəsi – IOC-un vitse-prezidenti Uğur Erdener təxirə salınan Tokio 2020 və ümumiyyətlə, Olimpiya oyunları ilə bağlı "Sportsman" jurnalına onlayn şəkildə eksklüziv müsahibə verir.

Xatırladaq ki, oftalmologiya professoru olan cənab Erdener həmçinin Beynəlxalq Kamandan Oxatma Federasiyası və Türkiyə Olimpiya Komitəsinin prezidentidir.

- Uğur bəy, əgər Olimpiya oyunları 2021-ci ildə də hər hansı səbəbdən Tokioda keçirilməsə, Beynəlxalq Olimpiya Komitəsinin "B" planı, ehtiyat variantı varmı?

- Tokio 2020 Olimpiya və Paralimpiya Oyunları eyni adı ilə 2021-ci ildə keçiriləcək və Yay Olimpiya Oyunları iyulun 23-də eyni proqramla başlayacaq. IOC və Tokio 2020 Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin qərarı belədir və başqa ehtimal yoxdur, yəni yenidən təxirəsalma mümkün deyil.

- AVRO-2020 təxirə salınmamışdan əvvəl yarışın bir ölkədə keçirilməsi ilə bağlı söhbətlər meydana çıxanda Türkiyənin təkbəşinə Avropa çempionatına ev sahibliyi etməyə hazır olduğu barədə xəbərlər yayılmışdı. Bəs Tokio bu və ya digər səbəbdən imtina etsə, indiyədək 5 dəfə Olimpiya oyunlarına, o cüm-

"Futbol liqalarının davam etdirilməsi tamaşaçısız və mövsümü başa çatdırmağa yönələn fəaliyyətlərdir"

lədən 2020 Olimpiadasının ev sahibliyinə namizəd olmuş İstanbul 2021-ci ildə olimpiadanı keçirməsi mümkündürmü?

- Tokio olimpiadanı keçirməkdən imtina etməyi üçün oyunları başqa bir şəhərin keçirməsi ehtimalı da müzakirə mövzusu deyil. Ümumiyyətlə, mövcud qaydalara görə, Olimpiya oyunları əvvəlcədən qərar verilmiş şəhərdən alınıb başqa yerə verilə bilməz.

- Sığorta hazırda həyatın hər sahəsində var. Bəs Olimpiya oyunları da sığortalanırmı? Olimpiada keçirilməsə, Beynəlxalq Olimpiya Komitəsinin kompensasiya alması mümkündürmü? Ümumiyyətlə, olimpiadada çıxış edən idmançılar da sığortalanırmı?

- Olimpiya oyunları proqramına daxil olan idman növlərinin beynəlxalq federasiyaları gəlirlərini təmin etmək üçün sığortalana bilərlər və bir çox federasiya Tokio 2020 üçün sığortaya sahib idi, lakin sığorta təxirəsalınmanı deyil, ləğv olunmanı qarşılayır.

Olimpiya oyunlarında mübarizə aparan idmançılarda IOC-un tibbi sığortası olur, oyunlar zamanı da həm Təşkilat Komitəsi, həm də IOC tərəfindən onların sağlamlıqları və müalicələri ilə bağlı bütün tədbirlər görülür.

- Azarkeşlərsiz Olimpiya oyunları mümkündürmü? Və ya tribunlarda azarkeş sayına məhdudiyyətlərin qoyulması müzakirə olunurmu?

- Oyunların tamaşaçısız keçirilməsi məsələsi hazırkı vəziyyətdə müzakirə mövzusu deyil və Tokio olimpiadası üçün alınan bütün biletlər gələn il də etibarlı olacaq.

- Tokio Olimpiadasında idmançıların və digər iştirakçıların tibbi cəhətdən qorunması ilə bağlı nə kimi işlər planlaşdırılır?

- Beynəlxalq Olimpiya Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı Cenevrədə yeni bir protokol imzalayaraq sıx əməkdaşlığı daha da inkişaf etdirmək qərarına gəliblər. Rəhbəri olduğum IOC-un Tibb və Elm Komissiyasının bütün işləri ilk növbədə idmançıların sağlamlığını qorumağa yönəlib və bu mövzuda heç bir risk etmək olmaz.

- Sosial məsafə saxlamaq düşüncəsi də idmana siyarət edir. Amma idman həm də birlik, dostluq deməkdir. Sizcə bu məsələ idmana çoxmu təsir edəcək? İdmanın gözəlliyinə xələl gətirəcəkmi?

- Sosial məsafənin təmin edilə biləcəyi idman növlərindən əlavə, yaxın və fiziki temasın məcburi olduğu növlər də mövcuddur və buna görə də, demək olar ki, bütün idman növlərində yarışlar ya müvafiq federasiyalar tərəfindən ləğv edilir, ya da təxirə salınır. Məlum olduğu kimi,



olimpiyaya lisenziyaların 57 %-i artıq idmançılar tərəfindən qazanılıb və növbəti il üçün də etibarlıdır, qalan 43% lisenziya isə, əsasən, beynəlxalq federasiyaların 2021 təqvimləri çərçivəsində sahiblərini tapacaq.

- **İdmançıların yarışlarda maskada çıxış etməsi məsələsi Beynəlxalq Olimpiya Komitəsində müzakirə olunurmu? Təbii ki, söhbət daha keyfiyyətli, texnoloji cəhətdən daha mükəmməl maskalardan gedir. Amma bu, idmanın gözəlliyinə zərər vurmazmı? Axı yarışarkən idmançıların sifət cizgilərinin dəyişməsi də azarkeşlər üçün maraqlıdır. Məsələn, qılıncoynatmada azarkeşlər idmançıların emosiyalarını (eləcə də şaybalı hokkeydə qapıçıların) tam görə bilmir.**

- Hazırda bu cür müzakirə IOC-un gündəliyində deyil. Çünki, əvvəlki cavabımda qeyd etdiyim kimi, yarışlar hazırda keçirilmir və vəziyyətə görə il ərzində az yarışlar planlaşdırılır. Bəzi ölkələr futbol liqalarına öz tədbirlərini və əlbəttə riskləri alaraq başladılar, amma məlum olduğu kimi, bunlar tamaşaçısız və mövsümü başa çatdırmağa yönələn fəaliyyətlərdir.

- **Tokio Olimpiadasının 2021-ci ilə təxirə salınması səbəbindən 4 illik dövrü qorumaq üçün Paris 2024 Olimpiya Oyunlarının da 2025-ci ildə keçirilməsi mümkündürmü?**

- Belə bir ehtimal əsla müzakirə mövzusu deyil. Paris 2024 Olimpiadası planlaşdırıldığı vaxtda keçiriləcək.

- **Şəxsən siz Olimpiya oyunlarının, ənənəyə uyğun, bir şəhərdə deyil, gələcəkdə çox şəhərdə və ya çox ölkədə keçirilməsi ideyasına necə baxırsınız?**

- IOC-un yeni normaları çərçivəsində iki qonşu ölkənin və ya eyni ölkənin bir neçə şəhərinin birlikdə olimpiada keçirməsi mümkündür. Bununla bağlı bildirim ki, Paris 2024 Olimpiya Oyunlarında sörf yarışları Taitidə, yelkən yarışları isə Marseldə keçiriləcək.

- **Ümumiyyətlə, həm texnikanın inkişafı, həm də son aylar baş verənlərlə bağlı Tokiodan sonra gələcək Olimpiya oyunlarında nə kimi dəyişikliklərin olacağını**



düşünürsünüz?

- Əsas məqsədimiz daha mükəmməl, iqtisadi cəhətdən daha xeyirli, ekoloji cəhətdən daha təmiz, texnologiyanın daha yaxşı tətbiq olunduğu, özündə daha sabit siyasəti ehtiva edən bu böyük tədbiri – Olimpiya oyunlarını keçirməkdir. Beynəlxalq Olimpiya Komitəsi buna nail olmaq üçün daim çalışır.

- **Son aylarda COVID-19 pandemiyasına görə idman yarışlarının dayandırılması səbəbindən daha çox populyarlıq qazanan kiberidmanın Olimpiya oyunlarının proqramına daxil edilməsi mümkündürmü?**

- IOC-un İdman Departamenti bu sahədə ciddi işlər görür və hesabatlar hazırlayaraq IOC İcraiyyə Komitəsinə təqdim edir. Hazırda kiberidmanın olimpiya proqramına daxil edilməsi mümkün deyil, amma düşünürəm ki, müəy-

yən meyarların tətbiqi halında, çox yaxın olmayan gələcəkdə, bu, mümkün ola bilər.

- **Ümumiyyətlə, Beynəlxalq Olimpiya Komitəsinə proqnozla məşğul olan bir şöbə varmı? Məsələn, Olimpiya oyunları ərəfəsində ölkələrin neçə medal qazanacağı, hansı idman növlərində mümkün rekordların qeydə alınacağı kimi məsələlər ehtimal edilirmi?**

- IOC-un İdman Departamenti və Olimpiya oyunları

icraçı direktoru müxtəlif mövzularda oyunlar üçün çox böyük işlər görürlər, təbii ki, bəzi statistik araşdırmalar da bura daxildir. Bununla yanaşı, hansı ölkənin neçə medal qazanacağı Beynəlxalq Olimpiya Komitəsinə maraqlandırır. IOC yalnız hansı idman növündə neçə qızıl, gümüş və bürünc medal veriləcəyini, yəni hər olimpiada üçün neçə yarış keçiriləcəyini müəyyənləşdirir.

- **Yəqin ki, Beynəlxalq Olimpiya Komitəsinin Tibb və Elm Komissiyasının rəhbəri kimi son aylar məlum səbəblərdən sizin öhdənizə daha böyük məsuliyyət düşüb. İşiniz çoxdurmu? Ümumiyyətlə, həm də bir həkim kimi COVID-19 pandemiyası ilə bağlı nə deyə, nə proqnoz verə bilərsiniz?**

- COVID-19 pandemiyasının bütün dünyaya təsir göstərməsi bir həqiqətdir və görünür ki, bu təsir uzun müddət davam edəcək. Qısa, bir müddət nəzarətli sosial həyatımız olacaq.

IOC-un Tibb və Elm Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı – WHO ilə sıx əməkdaşlıqda idman sahəsində görülməli olan tədbirləri əhatə edən sənəd tərtib edərək beynəlxalq federasiyalar və milli olimpiya komitələrinə göndərərək və vəziyyətə uyğun olaraq onu yeniləyəcəyik. Təbii ki, onlar da həm müvafiq idman növünün, həm də ölkələrin pandemiya ilə bağlı xüsusi tədbirlərini nəzərə alaraq hazırkı vəziyyət üçün öz qaydalarını tətbiq edirlər.

Həmçinin həm peyvənd işlərində, həm də müalicələrdə əldə olunan nəticələri yaxından izləyirik. Məsələn, bugünlərdə peyvənd məsələsini yenidən qiymətləndirmək üçün növbəti onlayn ekspert iclasını da keçirdik. Bir sözlə, həm IOC, həm də WHO, həm də Tokio 2020 Təşkilat Komitəsi çərçivəsində əlaqəli şəkildə intensiv işlər aparılır və şəxsən mən gələn il çox uğurlu, problemsiz bir olimpiadanın keçiriləcəyinə inanıram.

Rasim Mövsümzadə



YARDIMLIDA YENİ İDMAN KOMPLEKSİ



Yardımlı rayonunda İdman Kompleksinin açılışı olub.

Açılış mərasimində Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Musa Qasımlı və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sifarişi ilə 2013-cü ilin iyun ayından tikintisinə başlamış Yardımlı İdman Kompleksi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa edilib.

Qeyd edək ki, kompleksin layihə-smeta sənədləri Azərbaycan şirkəti olan "Archico" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb, tikinti-quraşdırma işləri Azərbaycan şirkəti olan "Unistone" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilib.

Kompleksin 4 blokdan ibarət əsas binasında tamaşaçı oturacağı yerlərinin sayı 560 olan Universal idman zalı, tamaşaçı oturacağı yerlərinin


sayı 135 olan Güleş zalı, Boks zalı, trenajor zalı, idmançılar üçün paltar dəyişmə və duş, hakim otaqları, məşqçi otaqları, zalda keçirilən oyun və yarışlara nəzarət və texniki otaqlar, doping nəzarət otaqları, gözləmə otağı, müdiriyyət və işçi otaqları, 56 yerlik kafe-restoran, 21 otaqdan ibarət 43 yerlik mehmanxana otaqları var.


Ərazisinin ümumi sahəsi 1,23 hektar olan idman kompleksində açıq havada mini futbol meydançası, həmçinin voleybol-basketbol meydançası da yerləşir.

Kompleksə müstəqil qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri çəkilib, generator quraşdırılıb, ayrılmış sahə hasarlanıb, yaşıllıqlar salınıb, piyada yolları və asfalt-beton yollar çəkilib, binalar müasir idman avadanlıqları, inventarlar, ləvazimat və mebellərlə təchiz edilib, müasir isitmə, soyutma, ventilyasiya, yanğın siqnalizasiya, hidrant sistemi, internet şəbəkəsi, televiziya şəbəkəsi, təhlükəsizlik müşahidə kameraları və digər zəruri qurğu və sistemlərlə təmin edilib.

Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən istifadə etmələri üçün zəruri şərait yaradılıb.









QARABAĞ İDMAN KLUBU (Rotterdam, Niderland)

Rotterdamda fəaliyyət göstərən Qarabağ İdman Klubunun ofisinin əsaslı təmirdən sonra rəsmi açılışı olub. Klubun təsisçisi, eyni zaman-



"QARABAĞ BİZİM ÜÇÜN MÜQƏDDƏS ADDIR"

da Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov "Sportsman" jurnalına müsahibə verib.

- Elsevər bəy, əvvəlcə özünüz barədə məlumat verərdiniz.

- Artıq 25 ilə yaxındır ki, Niderlandda yaşayıram. Ailəliyəm, üç övladım var. Bildiyiniz kimi, Benilüks Azərbaycanlıları Konqresinin sədri və Qarabağ İdman Klubunun rəhbəriyəm.

- Qarabağ İdman Klubu nə vaxt təsis olunub və fəaliyyətə başlayıb?

- Bildiyiniz kimi, bu ilin mart ayında Niderlandın Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin və Qarabağ İdman Klubunun ofisinin təntənəli açılışı oldu. Qarabağ İdman Klubu 2019-cu ilin mart ayında təsis edilib və rəsmi qeydiyyatdan keçib. Onu da bildirim ki, Rotterdam Niderlandın ikinci böyük şəhəridir və klubumuzun ofisi də bu şəhərin tam mərkəzində yerləşir.

- İdman klubu yaratmaq təşəbbüsü kimdən gəlib, əsas məqsəd və hədəfiniz nədir?





- Əslində bizim əvvəllər də burada idman zalımız olub və həmin zalda kikkoksinq məşqləri keçirilir. Lakin son illər klub üzvlərimizin istəyini nəzərə alaraq futbol məşqlərinə də başladırıq. Məşq zalımız və məşq etdiyimiz stadion da ofisimizə yaxın məsafədə yerləşir. Bilirsiniz ki, Qarabağ bizim üçün müqəddəs addır, bu adı hər zaman yaşatmalıyıq. Klubun bu adla yaradılması mənim ideyam olub və rəhbəri olduğum Benilüks Azərbaycanlıları Konqresinin bütün üzvləri bu təklifi çox bəyəniliblər. Sonra klubumuzun üzvlərinə bildirdik ki, klubun adını Qarabağ qoymaq istəyirik. Klubumuzun üzvlərinin coxu başqa millətlərin nümayəndələridir, lakin Qarabağ adının bizim üçün çox önəmli və prinsiplial olduğunu bilirlər. Buna görə də cox anlayışla qarşıladılar və bu təklifi dəstəklədilər.

- Qarabağ İdman Klubunda hansı idman növləri fəaliyyət göstərir?

- Klubumuzun üzvləri, demək olar, boş qalmırlar, davamlı fəaliyyətdədirlər. Mütəmadi olaraq futbol, kikkoksinq, bilyard, şahmat kimi idman növləri ilə məşğul olurlar. Avropada yaşadığımız üçün Qarabağ klubunun adı ilə həm də Azərbaycanı təbliğ edirik. Bir məsələni də nəzə-

rinizə çatdırım ki, ofisimizdə həftəsonu ana dili dərsləri keçirilir, orada bizim uşaqlara Azərbaycan dili öyrədilir. Bundan əlavə, BAK-ın nəzdində Körpə Fidanlar musiqili uşaq teatrı fəaliyyət göstərir. Bir sözlə, Azərbaycanın adını layiqincə təmsil etməyə çalışırıq.

- Futbol komandanız barədə məlumat verərdiniz.

- Həvəskar futbol komandamız var. Böyük turnirlərdə çıxış etməyimiz çox cətin, amma kiçik turnirlərdə bəzən iştirak edirik. Kecən il Belçikada yaşayan azərbaycanlılarla dostluq görüşü keçirdik, cox maraqlı alındı. Bu il Niderlandın Apeldoorn şəhərində yaşayan azərbaycanlılardan ibarət komanda ilə oyunumuz oldu və əla atmosferdə keçdi. Bilirsiniz, klubumuz hələ yenidir, amma planlarımız coxdur. Xüsusən də futbol sahəsində gənclərimizə daha cox güvənirik.

Burada bir cox azərbaycanlının övladı futbolla məşğul olur. Bildiyiniz kimi, Niderlandda uşaq futbolu cox güclü inkişaf edir. Rəqabət cox olduğu üçün məşqlər də ağır keçir. Amma biz gənclərimizə cox güvənirik. Belə azərbaycanlı uşaqlar Niderlandda coxdur, indi təsəvvür edin, bu uşaqlar 10 ildən sonra hansı yerlərdə ola bilərlər. Onlar





da bizim klubla, təbii ki, öz töhfələrini verəcəklər.

- Bəs klubunuzun neçə üzvü var?

- Hazırda 60-a yaxın üzv var, amma bu say yaxın gələcəkdə artacaq. Klubumuzda digər millətlərin nümayəndələri də coxdur. Azərbaycanlılardan başqa türklər, özbəklər, ruslar, yunanlar, latviyalılar və litvalılar var.

- Büdcəniz haqqında məlumat verə bilərsinizmi? Klubunuzun sponsorları varmı, hansı vəsaitlə fəaliyyət göstərirsiniz?

iki qurum bizə hər cür dəstək vermək istədiklərini bildirdilər. Hətta bir necə həftə bundan əvvəl Diaspora Komitəsindən bizimlə əlaqə saxlayıb bildirdilər ki, klub üçün nə lazımdırsa, dəstək olaq. Lakin biz prinsipial olaraq ancaq klubumuzun üzvlərinin və Niderlanddakı iş adamlarının maddi dəstəyindən yararlanmağa çalışırıq. Daha çox sponsorların dəstəyindən istifadə edirik. Amma fürsətdən istifadə edib həm Diaspora Komitəsinə, həm də Niderlanddakı səfirliyimizə belə səmimi təkliflərinə görə öz dərin minnətdarlığımızı bildirirəm.

- Karantin dövründə hansı fəaliyyətləriniz olub?

- Qarabağ İdman Klubu Benilüks Azərbaycanlıları Konqresinin tərkibində fəaliyyət göstərir. BAK karantin dövründə və Ramazan ayı ərəfəsində Azərbaycanda 500 aztəminatlı, şəhid və qazi ailələrinə yardım paketləri - ərzaq paylayıb. Eyni zamanda cənab Prezidentin çağırışlarına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək



Fonduna ianə köçürmüşük. Qarabağ İdman Klubu həmçinin Rotterdam şəhərində 60 ailəyə ərzaq paketləri paylayaraq onlar dəstək olub.



- Klubumuz, əsasən, azərbaycanlı iş adamlarının və üzvlərimizin maddi dəstəyiylə ayaqda durur. Cox şükür, hamımız gücümüz çatdığı qədər dəstək olmağa çalışırıq. Hələ ki, o cəhətdən sıxıntımız yoxdur, inşaAllah bundan sonra da olmaz.

- Ümumiyyətlə, fəaliyyətinizlə maraqlanan, dəstək göstərmək istəyənlər olubmu?

- Klubumuzun təntənəli açılışında Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Niderlanddakı Səfirliyinin nümayəndələri iştirak etdilər. Həm açılış zamanı, həm də açılışdan sonra hər



- Gələcək planlarınız barədə danışdınız.

- Əsas planımız Qarabağ adını Niderlandda daha çox tanıtmayaqdır. Hədəfimiz böyükdür. Bu il həm futbol, həm də şahmat üzrə turnir təşkil etməyi planlaşdırmışdıq. Lakin koronavirus pandemiyası səbəbindən hər iki tədbirimiz təxirə salındı.

- Niderlandın hansı klubları ilə əməkdaşlıq edirsiniz və ya gələcəkdə planlaşdırırsınız?

- Rotterdam şəhərində "Spartaan 20" klubu var, ora ancaq xüsusi istedadlı uşaqlar cəlb olunur. Niderland futbolunda o klubun özünəməxsus yeri var. Bu il 100 yaşı tamam olur. Bəzi məşqlərimizi "Spartaan 20"-nin meydanlarında keçiririk. Onlardan çox məsləhətlər alırıq.

Hazırda həmin klubda 2 azərbaycanlı uşaq oynayır. Onlardan biri 11 yaşlı Əli Məmmədov, digəri isə 6 yaşlı Lütviyar Məmmədovdur. Onların hər ikisi, eyni zamanda, həmin klubun Futbol Akademiyasında xüsusi dərslər alırlar. Birinci 5 yaşından, ikinci isə 4 yaş yarımından bəri

adışkilən klubdadır.

Həmin akademiya da bizim klubu çox yaxşı tanıyırlar. Çünki klubumuzu acmamışdan əvvəl, onlarla da bəzi məsələləri müzakirə etmişdik.

- Niderlandda azərbaycanlılara məxsus digər idman klubları varmı?

- Çox sevindirici haldır ki, Niderlandda yaşayan azərbaycanlılarımız idmana çox meyllidirlər. Bəli, Niderlandın Apeldoorn şəhərində azərbaycanlıların futzal üzrə çox yaxşı komandası var. Onlar hər zaman xalqımızı yüksək səviyyədə təmsil edirlər. Amsterdamda azərbaycanlıların kikkboxinq zalı var, onlar da Azərbaycanı layiqincə təmsil edirlər. Bilirsiniz, bu gün qürbətdə yaşayan soydaşlarımız çalışır ki, vətənimizin adını yaşadıkları yerlərdə layiqincə tanıtsınlar.

Rasim M.



Bir müddət əvvəl karyerasını bitirən "Qarabağ"ın və Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqov ötən günləri vərəqlədi. 38 yaşlı keçmiş müdafiəçi qərarına ən çox hansı amilin təsir etdiyini açıqlayıb. Sadıqov bildirib ki, karyerasını bitirməsi güclə bağlı deyil:

"Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün altına girmiş kimi hiss edirəm. Bəlkə də, bu missiyanın bitməsinə hardasa sevinirsən. Böyük oyunlarda iştirak edə bilməyəcəyəm. Düşünürəm ki, əlimdən gələn qədər bunun öhdəsindən gəldim. Ən əsası məsuliyyət idi. 35 yaşından sonra hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşdim. Artıq 38



YOLUN AÇIQ OLSUN, BÖYÜK KAPİTAN!



yaşım var idi. Bu il çox qəti qərar verdim. Amma oynamaq olardı, bundan sonra "Qarabağ"ın heyətində 38 yaşlı oyunçu yox, daim oynaya biləcək biri çıxış etməlidir".

Rəşad Azərbaycan Premyer Liqasında oynamaqla bağlı çətinlik çəkmediyini söyləyib: "Ətrafımda olan çox insan deyirdi ki, Azərbaycan çempionatında 2-3 il oynaya bilərsiniz".

Sadıqov "Qarabağ"da 14 nömrəli formanın ona görə əbədləşdirilməsini istəmədiyini də dilə gətirib. Mü-

dafiəçi buna layiq olmağın çətinliyini bildirib. Sadıqov Azərbaycanda hələ ki forması əbədləşdiriləcək oyunçunun olmadığını sözlərinə əlavə edib: "İstəmərim ki, "Qarabağ"da 14 nömrə əbədləşdirilsin".

Sabiq kapitan ölkə xaricində məşqçi kimi işləmək istədiyini də etiraf edib. Sadıqov bunun üçün ingilis dilini öyrənməyi qarşısına məqsəd qoyduğunu bildirib. Keçmiş oyunçu bu dili bir az bildiyini sözlərinə əlavə edib: "Amma bu yetərli deyil. Fut-

bolçu ilə birbaşa ünsiyyət qura bilməyəcəyəmsə, onun beyninə girə bilməyəcəyəm. Bu səbəbdən qarşıma məqsəd qoymuşam ki, dili öyrənməliyəm. İspan və portuqal dillərini də öyrənmək niyyətindəyəm. İmkan olan kimi mükəmməl şəkildə buna yiyələnmək istəyirəm".

Rəşad bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovla keçirilən görüşündən də danışdı: "Elxan Məmmədovla görüşüm xüsusi reaksiyaya səbəb oldu. Aramızda belə görüşlər tez-tez olur. Bu, birinci və axıncı görüş deyil: "Hər zaman uğurlarımızda bizi təbrik edir, millinin yaxşı nəticələri olanda mən də təbrik edirəm. Görüş mövsümün əvvəlində olmuşdu. Bir müddət idi görüşmürdük. Adi görüşlərdən biri idi, futbolu müzakirə etdik və başqa məsələlərdən danışdıq. Xüsusi görüş deyildi. Görüşlər əvvəl də olub, bundan sonra da ola bilər".

Millimizin sabiq kapitanı hazırda bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasından da danışdı: "Bu virus elədir ki, yoluxmaq üçün tövsiyələrə riayət etmək lazımdır. Amma yenə də yoluxa bilərik. Ünsiyyətdə olduğum insanları və getdiyim yerləri azaltmışam. Xüsusən də sərt karantin dövründə. Bu, gözə görünməyən xəstəlikdir. Kimsə evdə-



kimsə qarşısını alsın. Amma təminat da yoxdur ki, xəstəliyə yoluxmayacağıq. Allah millətimizi bu xəstəlikdən qorusun, tezliklə çətin günləri geridə qoyaq".

Sadıqov deyib ki, hazırkı dövəmdə birlik və bərabərliyə çox ehtiyac var: "Hamı bir nöqtəyə vurmalıdır, qərar nədirsə, ona uyğun addımlar atılmalıdır. Pərakəndəlik olsa, problemin həlli uzanacaq".

Veyeran oyunçu virusa inanmayan insanlar barədə də danışib: "İlk periodlarda qohumlarımdan xəstələnənlər var idi, artıq sağalıblar. Kimsə mənim yalan danışacağımı təsəvvür etməz, qohumlarımdan da xəstələnən olub, dostlarımdan da. Onlar xəstəliyi ağır keçirmədilər. Virus var, kimsə xəstələnir və ölürsə, "yoxdur" deyən şəxs məsuliyyət daşıyırmı? Düşünürmü ki, hansısa şəxs mənim sözümə inanar, fikir verməz, xəstələnər və hansısa yaxınını yolux-

durar, o da dünyasını dəyişər?! Kimsə inanmırsa, məsləhətim odur ki, sussun, danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. 2 aydır ki, onları görmürəm. Onların yanına getməkdən ehtiyat edirəm, özümdən qoruyuram. Evdən bayıra çıxmırlar. Deyilənlərə görə virus daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqə tutmuşam".

Sadıqov karyerası ərzində ən unudulmaz oyunlar barədə də söz açıb: "Belə oyunlar bir neçə dənədi. Birinci yerdə "Neftçi" - "Pünik" qarşılaşmasıdır. 20 yanvar tarixində erməniləri 2:0 məğlub etdik. Daha bir yaddaqalan matçın millinin sıralarında olub. Həmin vaxt Türkiyənin "Kayserispor" kollektivinə transfer olunmuşdum. Amma arxada qalan 8 turun heç birində meydana buraxılmamışdım. Türkiyə ilə matçdan əvvəl vəziyyət gərgin idi. Məğlub olacağımız təq-

ki yaxınlarını, əzizlərini də yoluxdura bilər. Deyilən tövsiyələrə, qoyulan qaydalara maksimum riayət etmək lazımdır. Bunun başqa çıxış yolu yoxdur. Digər ölkələr var idi ki, onlarda vəziyyət çox kritik idi. İndi baxırıq ki, yaxşılığa doğru gedirlər. Bizə də tövsiyə olunan onların etdikləridir. Xəstəliyin hələ peyvəndi yoxdur ki,



dirdə, Berti Foqts istefaya göndəriləcəkdi. Və belə bir görüşdə yeganə qolun müəllifi oldum".

İndi Rəşad məşqçilik qapısını açır. Doğrudu, öz futbolçu karyerası davam etdiyi vaxt "Qarabağ"ın U-19 komandası ilə Azərbaycan çempionluğunu qazanmış, ardınca isə UEFA Gənclər Liqasının qrup mərhələsində İspaniya "Atletiko"su üzərində 1:0 hesablı qələbənin memarı olmuşdu. U-21 yığmamızın da çalışmış Sadıqovun aktivində Norveç səfərindən gətirdiyi qolsuz bərabərlik də var. Ancaq bütün bunlar işin astanası idi. İndi isə onu yeni gəminin şəriksiz kapitanlığı gözləyir. Yolun açıq olsun, Böyük Kapitan!

Ceyhun Əliyev

Azərbaycan Güleş Federasiyasının (AGF) prezidenti əvəzi, Dünya Güleş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev AGF-nin saytına müsa-hibə verib. Federasiya rəhbəri güləşdəki son yeniliklər və bir sıra aktual məsələlərlə bağlı danışib.

- UWW-nin İcraiyyə Komitəsi-nin son iclasında bir sıra qərarlar qəbul olundu. Beynəlxalq yarışla-ra qoyulan qadağa avqustun 31-dək uzadıldı. Buna münasibətiniz necədir?



NAMİQ ƏLİYEV:

"GÜLƏŞİN LİDERLİYİ DAVAM EDƏCƏK"

- Bilirsiniz ki, bu qərarların veril-məsinə səbəb bütün dünyada davam edən pandemiya. Bəzi ölkələrdə koronavirusa yoluxanların sayı art-maqladır. Ona görə də bu qərarın doğru olduğunu düşünürəm. Düzdür, yarışların keçirilməməsi bütün id-mançılara mənfi təsir göstərir. Hamı

çalışır, turnirlər mümkün qədər tez başlasın. Ancaq bunu mövcud və-ziyyətdə verilmiş doğru qərar hesab edirəm.

- Dekabrda böyükler arasında dünya çempionatı keçirilə bilər. Bu yarışın bu il keçirilməsi nə dərəcə-də real və vacibdir?

- Fikrimcə, dünya çempionatının

dekabrda keçirilməsi realdır. Olim-piada olan ildə bu yarış keçirilmir. Olimpiya oyunları 2021-ci ilə təxirə salındığı üçün gələn il keçirilməli olan dünya çempionatının 2020-ci ilin de-kabrında baş tutması məntiqəuyğun-dur. Bu, hazırlıq prosesində güləş-çilərin motivasiyasını da artıracaq. Artıq Serbiya DÇ-yə evsahibliyi üçün





ğını gözlemək olarmı?

- Yunan-Roma güləşi güləşin ən qədim növü hesab olunur. Bunu adından da görürük. Sadəcə, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) özünün prinsipləri var ki, onlardan da biri idmanın baxımlı olmasıdır. Bu yaşma doğrudur. Bütün idman növləri hərtərəfli təhlil olunur. Son zamanlar güləşin bu növündə baxımlılıq, izləyici kütləsi azalıb. Baxmayaraq ki, UWW müəyyən qaydalarda dəyişikliklər etməklə baxımlılığı artırmağa çalışır. Yeniyetmələrin olimpiadasına çimərlik güləşi daxil edilib. Artıq bir

namizədliyini irəli sürüb. Daha 5-6 ölkə bu yarışa keçirmək istəyir. Büronun iclasında pandemiya şəraitində yarışlarla bağlı A, B və C variantları irəli sürüldü. Artıq bəzi idman növlərində turnirlər bərpa olunub. Fikrimcə, sentyabrdan güləşdə də yarışlara start veriləcək.

- 2022-ci ildə Dakarda keçiriləcək yeniyetmələrin Olimpiadasının proqramından yunan-Roma güləşi çıxarılıb və onun yerinə çimərlik güləşi əlavə edilib. Bu qərardan sonra Paris-2024 və ya Los Angeles-2028-in proqramından da yunan-Roma güləşinin çıxarılaca-



neçə ildir ki, güləşin bu növü üzrə yarışlarda təmsil olunuruq, çempionlarımız var. Ötən il ilk dəfə keçirilən Dünya Çimərlik Oyunlarında iki medal qazandıq, Oyan Nəzəriani dünya çempionu oldu. Bu sahədə fəaliyyətimizi daha da gücləndirəcəyik. UWW İcraiyyə Komitəsinin iclasında gedən müzakirələrə əsasən, deyə bilərəm ki, Yunan-Roma güləşi gələcəkdə olimpiadanın proqramından

irəli sürsə, hansısa ölkənin onların lehinə səs verəcəyini düşünmürəm. Bilirsiniz, IOC bəyan edib ki, Olimpiya oyunları gələn il də baş tutmasa, ləğv olunacaq və 2024-cü ildə Parisdə keçiriləcək. Çünki bütün federasiyaların çox sayda yarışları var. Bu prosesin uzadılması bütün idman növlərində kaos yarada bilər.

- Olimpiadanın gələn ilə təxirə salınması bəzi güləşçilərimizin

aparmaq çətinləşir. Siz olimpiadanın gələn ilə təxirə salınmasını ümumilikdə güləşimiz üçün necə qiymətləndirirsiniz?

- Bu suala birmənalı cavab vermək çətinidir. Bilirsiniz ki, son vaxtlar milli komandalarımızda gəncələşdirmə siyasəti həyata keçiririk. Bəzi zədəli güləşçilərimiz gələn ilə kimi tam bərpa olunmaq şansı əldə edib. Sərbəst güləşdə 74 və 86 kq-da bununla bağlı problemlər var idi ki, olimpiadanın gələn ilə təxirə salınması həmin problemləri aradan qaldırmağa imkan verdi. Ancaq məsələnin digər tərəfinə də baxmaq lazımdır. Olimpiadanın zirvəsində gördüyümüz Mariya Stadnikin yaşı artıq 30-u keçib. Olimpiya çempionu olacağına inandığımız Şərif Şərifov da yaş problemiylə üzləşir. Düzdür, Mariya o səviyyədə idmançıdır ki, onu kiminləsə əvəzləmək çətinidir. Ancaq Şərifin çəkisində gənc və perspektivli, onu əvəzləyə biləcək idmançılar var. Müsbət və mənfi məqamları tərəzinin gözünə qoyanda bu təxirəsalmanın bizim lehimizə olduğunu deyə bilərəm.



çıxarıla bilər. Ancaq biz UWW olaraq elimizdən gələni edəcəyik ki, güləşin klassik növü Olimpiya oyunlarında qalsın.

- Pandemiyaya görə gələn il olimpiadanın keçirilməsi də sual altındadır. Sizcə, Tokio 2020 Olimpiya Oyunlarının baş tutmama riski varmı?

- İclasda da UWW prezidenti Nenad Lalović bu fikrə neqativ münasibətini ortaya qoydu. Məsələ burasındadır ki, Tokioda mərhələ seçkiləri keçiriləcək. Namizədlərdən biri platformasında qeyd edib ki, seçkilərdən qalib çıxsa, olimpiadanın Tokioda keçirilməməsinə çalışacaq. Bu daha çox siyasi bəyanatdır. Olimpiya oyunları sıradan yarış deyil ki, onu ləğv edib-etməmək hansısa mərhələ qərarından asılı olsun. Həsab edirəm, bununla bağlı problem olmayacaq. Gələn il olimpiada baş tutacaq. Əks halda, Yaponiya idman aləmində etibarını itirəcək. O zaman gələcəkdə Yaponiya olimpiadanın təşkilatçılığıyla bağlı namizədliyini



xeyrinə oldu. Zədəlilər zədələrini sağaldır, bəzi perspektivli gənclər böyükler kateqoriyasına keçir və bu idmançılar olimpiadada iştirak etmək şansı qazanacaq. Ancaq bəzi təcrübəli güləşçilərimizin yaşının üstünə yaş gəlir və get-gedə daha gənc rəqiblərlə mübarizə

- Olimpiya kvotası azaldılıb və hər çəkiddə cəmi 16 güləşçi çıxış edəcək. Bu səbəbdən lisenziya qazanmaq uğrunda çox ağır mübarizə gedəcək. Bu şəraitdə neçə lisenziya qazanmaq əsas hədəf kimi götürülüb?

- Bizim lisenziya qazanmaq

la bağlı problemimiz yoxdur. Çünki güləşçilərimizin gücü və hazırlıq səviyyəsi buna imkan verir. Biz heç vaxt çalışmamışıq ki, lisenziya qazanmaq xatirinə olimpiadaya "turist" aparaq. Olimpiya oyunlarına qatılan bütün güləşçilərimizə potensial medalçı gözüylə baxırıq. Həmin idmançılar da lisenziya qazanmağa qadirdir. Rio-2016-da 18 çəkiddən 14-də təmsil olunmuşduq. Onlardan da 9-u Vətənə medala dönmüşdü. Bu, həqiqətən, böyük göstəricidir. Olimpiada kimi ağır yarışda buna nail olmaq heç də asan deyil. Düşünürəm ki, bu dəfə də lazımlı lisenziyaları əldə edə-

güləşin uzun illər davam edən liderliyini nə ilə izah edə bilərsiniz?

- Bunun bir çox səbəbləri var. Düzdür, bütün idman növlərinə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Cənab prezidentin güləşə xüsusi rəğbəti var. Bakıda keçirilən Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında özü və Mehriban xanım gəlib, güləş yarışlarını canlı izləyirdi. Əlbəttə, bu da güləşçilərdə böyük motivasiya yaradır. Digər tərəfdən, ölkəmizdə güləşin böyük ənənələri var. Milli idman növü sayılır. Dövlətin qayğısı nəticəsində güləş daha da inkişaf edib və bu ənənələr davam

- Yeniyetmələrdən kiminsə adını çəkmək çətinidir. Bu idmandır. Bəzən perspektivli idmançılar ağır zədə ilə üzləşir. Çox böyük potensialı olan yeniyetmə və gənc güləşçilərimizi qorunmalıyıq. Son mərhələyə kimi onları çatdırmaq lazımdır. Bəzi yeniyetmələr arasında olimpiya çempionlarımız müəyyən səbəblərdən gözdən itdilər və bu gün idmanda yoxdurlar. Halbuki dünya güləş aləmində deyirdilər ki, bu uşağa qarşıdakı 10 il ərzində heç kim qalib gələ bilməyəcək. Ona görə də kiminsə adını çəkib, onu arxayınlaşdırmaq olmaz, ehtiyatı qorumaq lazımdır.

- Əvvəllər qadın güləşində ölkəmizi bütünlüklə legionerlər təmsil edirdi. Ancaq tədricən bu komandanın tərkibinə perspektivli yerli idmançılar cəlb olunmağa başladı. Yeniyetmə və gənclər arasında dünya və Avropa çempionu olan azərbaycanlı qadın güləşçilər var. Ötən il festivalda 4 qız güləşçimizin medal qazanması da bu sahədə inkişafın getdiyindən xəbər verir. Ölkəmizdə qadın güləşinin inkişaf sürəti və kütləvililiyi sizi qane edirmi?

- Bilirsiniz ki, qadın güləşi son 15 ildə yaranıb. Yaponlar bundan çox məharətlə istifadə etdilər və bu gün qadın güləşində dominantlıq edirlər. Yeri gəlmişkən, son iclasda qeyd olundu ki, qadınlar arasında yunan-Roma güləşinin inkişaf etdirib, olimpiadanın proqramına salınması məsələsi gündəmdədir. Bu da IOC-un gender bərabərliyi prinsiplərinə uyğundur. Bilirsiniz ki, hər idmançıyı yetişdirmək üçün vaxt lazımdır. Üç-beş ilə heç kim dünya səviyyəli idmançı olmur. Bunun üçün uzun müddət lazımdır. Vaxtilə bizdə mentalitet məsələsinə görə, qadın güləşinə axın yox idi. Artıq belə problem yoxdur. İndi valideynlər uşaqların əllərindən tutub güləşə gətirirlər. Zalımızda çoxlu yeniyetmə və gənc qızlar güləşlə məşğul olur. Nəticələr də gündən-günə yüksəlir. Qadın güləşinin hazırkı səviyyəsi bizi qane edir. Yeniyetmələrin olimpiadasının proqramına qadınlar arasında çimərlik güləşi də salınıb. Bu gün artıq bu



cəyik. Güləşçilərimizin böyük potensialı var. Son Avropa çempionatında "2-3-cü nömrələri" sınaqdan keçirdik və onlar ümidləri doğrultdu. Bütün bunlar lisenziya yarışlara nikbin baxmağa əsas verir və bununla bağlı problemin olacağını düşünmürəm.

- **Azərbaycanda güləş hər zaman beynəlxalq arenalarda ən yaxşı nəticə verən idman növü olub. Bunu statistikaya baxanda da aşkar görürük. Ötən il Minskə keçirilən II Avropa Oyunlarında qazanılan nəticələr də bunu bir daha sübut etdi. Ölkəmizin qazandığı 28 medaldan 10-u güləşçilərin payına düşdü. Beş qızıl medaldan üçünü güləşçilər əldə etdi. Azərbaycanda**

etdirilib. Yeniyetmələr, gənclər və böyüklər arasında hər il Avropa və dünya çempionlarımız olur. Ötən il Avropa Gənclər Olimpiya Festivalında 18 güləşçimizdən 16-sının medal qazanması da böyük potensialdan xəbər verir. İnşallah, güləşin bu liderliyi belə də davam edəcək. Yeniyetmələrin olimpiadasında həmişə çempionlarımız olub. Bütün bunlar deməyə əsas verir ki, güləşin gələcək perspektivləri də doğru istiqamətdədir. Yarışlar da bunu göstərəcək.

- **Yeniyetmə və gənclərdən xüsusilə fərqləndirdiyiniz və böyüklər arasında da ciddi uğurlar qazanacaqlarına əmin olduğunuz güləşçilər varmı?**

sahə üzrə də fəaliyyətə başladıq ki, 2 ildən sonra Dakardakı yarışda qadın çimərlik güləşçilərimiz olsun.

- **İstənilən idman növünün daha da inkişaf etməsi üçün in-**

Bütün bunlara baxmayaraq, əksər yarışlarda komanda hesabında ilk "3-lük"də yer alırıq. Kifayət qədər dəstək olmasaydı, bu rəqabəti apara bilməzdik. Şükürlər olsun, hər şey

nız IOC-un bayrağı altında olimpiadada iştirak edə bilər. Bu da onların motivasiyasına mənfi təsir göstərəcək və başqa ölkələrin güləşçilərinin uğur qazanmaq şanslarını artıracaq. Sizin bu məsələdə mövqeyiniz necədir?

- WADA-nın qərarına indi münasibət bildirməyimiz doğru olmaz. Çünki bu prosesi dərinliyinə kimi bilmirik. Yəqin ki, CAS hər şeyi detallı açıqlayaraq, yekun qərarı verəcək. Bəlkə də WADA-nın qərarı ləğv ediləcək. Hər şey ola bilər. Bu məsələni siyasiləşdirməyə çalışınlar oldu. İdmanı siyasiləşdirmək olmaz. İdmanın sərhəddi yoxdur. Baxın, 300 milyondan artıq əhalisi olan ABŞ-ı hansısa afrikalı idmançı təmsil edir. Əlbəttə, hər bir idmançı üçün ona uğur qazanmağa şərait yaradan ölkənin bayrağını yüksəltmək böyük şərəfdir. Düşünürəm ki, rusiyalı idmançılar olimpiadada IOC-un bayrağı altında zəif çıxış



frastrukturun yaxşılaşdırılması, zalların inventarla təminatı, maddi-texniki bazanın yaxşılaşdırılması, ölkədaxili yarışların sayının artırılması, milli komandaların xaricdə təlim-məşq toplanışlarında və turnirlərdə daha çox iştirak etməsi lazımdır. Bütün bunlar isə böyük maliyyə tələb edir. Azərbaycan Güləş Federasiyası hazırda dövlət dəstəyi ilə fəaliyyətini davam etdirir. Necə düşünürsünüz, idmanımızın lideri sayılan güləşə müxtəlif şirkətlər də sponsor kimi dəstək olmalıdırmı?

- Bu proses bütün dünyada gedir. Hər idman növünün sponsoru var. UWW özü də sponsor tərəfdaşları ilə fəaliyyətini aparır. Əlbəttə, sponsorların cəlb olunması güləşin daha da təkmilləşməsinə kömək edir. Ancaq daha öncə də qeyd etdiyim ki, Azərbaycanda güləş, kifayət qədər, dövlət dəstəyi görür. Bu gün Rusiya, ABŞ və İran kimi böyük güləş ölkələri ilə rəqabət apara bilirikse, bu həmin dəstəyin nəticəsidir. Adlarını sadaladığım ölkələrin böyük əhalisi və çoxlu güləşçiləri var. 10 milyon nəfərlik Azərbaycanın onlarla rəqabət aparması çox çətindir.



qaydasındadır. Güləşimizin gələcəyinə nikbin baxırıq.

- **Bildiyiniz kimi, Rusiya Olimpiya Komitəsi WADA tərəfindən 4 il müddətinə cəzalandırılıb. İdman Arbitraj Məhkəməsi (CAS) bu cəzanı təsdiqləse, rusiyalı idmançılar olimpiadada öz bayraqları altında çıxış edə bilməyəcəklər. Belə olsa, rusiyalı güləşçilər yal-**

edə bilər. Əksinə, bəlkə də daha böyük motivasiya ilə mübarizə aparıb, özlərini sübut etməyə çalışacaqlar. Əsas odur ki, idmançıların əziyyəti boşa getməsin. Bəziləri üçün bu olimpiada sonuncu yarış olacaq. O qədər titullu idmançı var ki, olimpiya çempionu ola bilməyib. İstənilən idmançı olimpiadaya medal qazanmaq üçün yollanır.



İLK TURNİR

Açıq məkanlarda idman yarışlarının təşkilinə icazə verildəndən sonra iyunun 9-da Bakıda Dünya Velosiped Günü münasibətilə trek üzrə Federasiya Kuboku yarışı keçirilib. Respublika Velotrekində təşkil edilən turnirdə iştirakçılar U-15, U-17 və gənclər kateqoriyaları üzrə mübarizə aparıblar.

Günün birinci yarışında 15 yaşadək idmançılar qüvvələrini sınaayıblar. Bir dairə yarışında qızlardan İradə Abdulrəhmanova, oğlanlardan isə Tamerlan Vitovski birinci olub. İki dairə növündə isə qızlardan Radxa Şabanova, oğlanlardan isə Tamerlan Vitovski qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

17 yaşadək idmançıların yarışında bir dairə növündə qızlardan Gülşən İsmayılova, oğlanlardan isə Kamran Mirzəxanov adlarını qaliblər siyahısına yazdırmağı bacarıblar. Üç dairə yarışında isə qızlardan Fatimə Əfqanzadə, oğlanlardan isə Kamran Mirzəxanov qələbə qazanıblar.

Turnirin sonuncu yarışında gənclər kateqoriyasında qızlar arasında 200 və 1000 metr məsafə üzrə yarışlarda Viktoriya Sidorenko bütün rəqiblərini qabaqlayıb. Oğlanlardan isə Nofəl Nuriyev hər iki yarışda birinci olub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir müvafiq icazənin verilməsindən sonra təşkil edilən birinci yarışdır.





Faiq Qurbanov : “Yarışın əsas məqsədi idmançıların hazırlıq səviyyəsini yoxlamaq idi”

maskalardan istifadə etməsələr də, məşqçilərimiz daim maskalardan istifadə edib, sosial məsafə saxlamaq tələblərini yerinə yetiriblər”.

Şose velosipedi üzrə Bakı birinciliyi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda şose velosipedi üzrə Bakı birinciliyi keçirilib. Yarışda U15, U17, gənclər və U23 yaş kateqoriyası üzrə 60-a yaxın idmançı mübarizə aparıb.

15 yaşadək qızların 9 km məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radha Şabanova finiş xəttini birinci keçib. Onun komanda yoldaşı Ta-

Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov AZƏRTAC-a müsahibəsində yarışla bağlı fikirlərini bölüşüb: “Velosiped idmanı üzrə Federasiya Kuboku turnirində məşqçilərimiz və idmançılarımız gigiyenik qaydalara tam riayət ediblər. Bütün idmançıların texniki vasitələrlə təmin olunub.

Karantin rejimi dövründə idmançılarımızın məşqləri açıq havada deyil, evlərində davam etdirmələrinə çalışırdıq. Bu gün keçirilən yarışın əsas məqsədi idmançıların hazırlıq səviyyəsini yoxlamaq idi. İdmançı və məşqçilərimiz qoruyucu maskalarla təmin olunublar. Yarış və məşq zamanı idmançılarımız qoruyucu





merlan Vitovski isə oğlanlar arasında eyni məsafəni hamıdan tez qət edib.

17 yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbini təmsil edən Kamran Mirzəxanov 15 km məsafəyə ötürmədə bütün rəqiblərini qabaqlayıb. 7 sayılı Olimpiya Məktəbin üzvü Fatimə

Əfqanzadə isə 9 km məsafəyə qrup ötürməsində çempionluq sevinci yaşayıb.

Gənc və 23 yaşadək qızlar arasında 15 km məsafəyə yarışda Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva hamıdan sürətli olub. 36 km məsafəyə mübarizə aparan gənc və 23

yaşadək oğlanların yarışı isə 7 sayılı Olimpiya Məktəbinin üzvü Əmrəl Əbdülezizlinin qəbələsilə başa çatıb.

Qaliblər təşkilatçılar tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif edilib.

Vüsal M.





2022-ci ilə kimi ELEKTROMOBİLLƏR UCUZLAŞACAQ

Hal hazırda elektromobilləri əksər hallarda yalnız yüksək təminatlı şəxslər ala bilirlər. Lakin 3 ildən sonra bu vəziyyət dəyişə bilər. 10 il bundan öncə heç kim elektriklişdirilmiş nəqliyyat növünün bu cür məşhurlaşacağına inanmırdı. 2010-cu ildə bütün dünya üzrə ümumilikdə təqribi olaraq 12500 ədəd elektromobil modeli var idi. 2018-ci ildə isə bütün dünya üzrə 2 milyondan çox elektromobil modeli satılmışdı. Bu isə ümumi avtomobil bazarının 2%-ni təşkil edir. Məlumatə əsasən hal hazırda yollarda elektromühərriklərə sahib 5 milyon ədəd avtomobil modeli var.

Bu cür yüksəlişin əsas səbəbi elektromobilin qiymətlərinin müəmmadi aşağı düşməsi, batareya həcmli və Tesla şirkətinin uğuru oldu. Bu isə öz növbəsində məşhur avtomobil şirkətlərinin direktorlarının

öz prioritetlərini dəyişməsinə və onların elektromobillərə milyardlarla dollar investisiya yatırmalarına səbəb olur. Lakin buna baxmayaraq bu avtomobillər öz qiymətləri, qətt etdikləri yol və şarj



olunduqları zaman baxımından daxili yanacaq mühərrikli standart avtomobillərə uduzurlar. Son iki göstərici artıq indiki zamanda mübahisəlidir. Belə ki, elektromobillərin qətt etdikləri yollar yüzrlə kilometr ilə ölçülür və orta səviyyəli avtomobilin gündəlik tələblərini üstələyirlər. İndiki halda əsas məsələ elektromobillərin qiymətlərindədir.

2 il bundan öncə düşünülürdü ki, daxili yanacaq mühərrikli avtomobillərin ölçüləri ilə eyni olan elektromobil modellərinin qiymətləri 2026-cı ildə aşağı düşəcək. Keçən il bu müddət 2024-cü ilə dəyişildi. Bu ilin əvvəlində olan tendensiylərin analizi ümid etməyə imkan verir ki, qiymətlər 2022-ci ildə aşağı düşəcək. Söhbət, təkcə Avropa



Birliyi ölkələrindən gedir. Bu ilk növbədə litium-ion batareyalarının qiymətlərinin aşağı düşməsi nəticəsində baş verəcək. Əgər bir neçə il bundan öncə bu cür batareyanın qiyməti avtomobil qiymətinin yarısına bərabər idisə, indiki

gündə bu qiymət göstəricisi 33% təşkil edir. 2050-ci ilə kimi isə qiymət göstəricisi 20% təşkil edəcək. Bu tendensiya elektromobilin modellərinin genişləndirilməsinə imkan verəcək.

Vidadi Baxşiyev

АВТО БЛЕСК

**ПОЛИРОВКА
АВТОМОБИЛЕЙ!**



- ✓ Молярные работы
- ✓ Полировка кузова
- ✓ Полировка фар

Тел.: (070) 532 61 11

Şəhriyar Məmmədyarov onlayn turnirin qalibi olub

World Stars
Sharjah Online International Chess Championship 2020
June 12th, 2020 - 21:00 UAE



Final Ranking after 10 Rounds

Rk.	SNo	Name	FED	Rtg	Pts.	TB1	TB2	TB3	TB4
1	5	GM Mamedyarov Shakhriyar	AZE	2784	7,5	0,0	32,25	2	2754
2	4	GM Harikrishna Pentala	IND	2719	6,5	0,0	25,50	1	2745
3	2	GM Wojtaszek Radoslaw	POL	2719	6,0	0,0	24,25	1	2745
4	3	GM Kasimdzhanov Rustam	UZB	2661	5,5	0,0	22,75	2	2727
5	1	GM Salem A.R. Saleh	UAE	2682	3,0	0,0	11,25	0	2622
6	6	GM Amin Bassem	EGY	2686	1,5	0,0	8,00	0	2386

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sharjah Chess" klubunun təşkilatçılığı ilə keçirilən şahmatın rapid növü üzrə onlayn beynəlxalq turnirinin qalibi olub.

Belə ki, Şəhriyar ilk dövrdə özbəkistanlı Rüstəm Qasımcanov, hindistanlı Pentala Xarikişna və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb. Polşalı Radoslav Voytaşek və misirli Bassem Aminlə keçirdiyi qarşılaşmaları isə heç-heçə başa vurub.

İkinci dövrdə isə polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, Pentala Xarikişna (Hindistan) ilə heç-heçə edən şahmatçımız son iki turda misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb.

Yekun nəticədə 7,5 xal toplayan Məmmədyarov turnirin qalibi olub.

Yarışda hər partiya üçün 10 dəqiqə və üstəlik, hər gediş üçün 3 saniyə nəzarət vaxtı ayrılmaqla 10 tur oynanılacaq.

İki dövrdən ibarət olan turnirin mükafat fondu 10 min ABŞ dollarıdır.

İdman gimnastikası üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Bakı dekabrda qadın və kişi idman gimnastikası üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək.

AZƏRTAC Avropa Gimnastikasına istinadla xəbər verir ki, qadın idman gimnastikası üzrə qitə birinciliyi aprel 30-dan mayın 3-ə kimi Fransada keçirilməli olsa da, koronavirus pandemiyasına görə Fransa Gimnastika Federasiyası çempionatı təşkil etməkdən imtina edib. Qitə qurumu çempionatı Fransadan alaraq Azərbaycana verib. Turnir dekabrın 17-20-də Bakıda təşkil olunacaq.



Kişi idman gimnastikası üzrə Avropa çempionatının təşkili isə mayın 27-31-də Bakıda nəzərdə tutulmuşdu. Pandemiyaya görə yarış dekabrın 9-13-də keçiriləcək.

Azərbaycan voleybolçusu Finlandiya klubunda

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Dmitri Baranov karyerasını Finlandiyada davam etdirəcək. 26 yaşlı mərkəz blokçusu növbəti mövsümdə "Rovaniemi" klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, 202 sm boya malik Baranov karyerasına vətəni Rusiyada

başlayıb. O, Novosibirskin "Lokomotiv" (2010-2012), Kemerovonun "Kuzbass" (2012-2017), Azərbaycan çempionu olduğu Bakı "Lokomotiv"ində (2017/18), İspaniyanın "Aldebaran San Sadurinyo" (2018/19) və "Almeriya" (2019/20) klublarının formasını geyinib. Milliləşən legioner çıxış etdiyi Azərbaycan yığması ilə İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı olub.



Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlarının yeni təqvimi müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının 2020/2021-ci illər UEFA Millətlər Liqasında keçirəcəyi oyunların yeni təqvimi açıqlanıb.

C liqasının birinci qrupunda yer alan komanda-mız mübarizəyə sentyabrın 5-də doğma meydanda Lüksemburqa qarşı keçirəcəyi oyunla başlayacaq. Üç gün sonra futbolçularımız səfərdə Kipr komandasının qonağı olacaqlar.

Oktyabrın 10-da Monteneqro millisi komanda-mızı qəbul edəcək. Bundan üç gün sonra millimiz Bakıda Kipr, noyabrın 14-də isə Monteneqro ilə üz-üzə gələcək.

Noyabrın 17-də Lüksemburq - Azərbaycan oyunu keçiriləcək.



FIFA-dan federasiyalara 1,5 milyard dollar



FIFA milli futbol federasiyalarına koronavirus pandemiyasının fəsadları ilə mübarizə aparmaq üçün ümumilikdə 1,5 milyard ABŞ dolları ayırıb.

AFFA da daxil olmaqla quruma üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar yardım ediləcək.

Altı konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində həyata keçiriləcək. Üçüncü mərhələdə isə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollara qədər məbləğdə kredit almaq üçün müraciət hüququna malik olacaq.

Konfederasiyalara 4 milyon dollara qədər kredit təklif ediləcək və xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq.

Makqrekor karyerasını bitirdiyini açıqlayıb

UFC-nin iki çəki dərəcəsinə keçmiş çempionu irlandiyalı Konor Makqrekor növbəti dəfə karyerasını bitirdiyini elan edib. Bu barədə peşəkar döyüşçü öz "Twitter" sahifəsində yazıb.

UFC prezidenti Dana Uayt da Makqrekorun karyerasını davam etdirmək fikrində olmadığını açıqlayıb. Adıçəkilən qurumun rəhbəri onlayn konfransda bu barədə məlumat verib. Bundan əvvəl isə UFC prezidenti irlandiyalı idmançının rusiyalı



Həbib Nurməhəmmədov və amerikalı Castin Getji arasındakı döyüşün qalibi ilə qarşılaşa biləcəyini açıqlamışdı.

Qeyd edək ki, 2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində Makqrekor ilə Nurməhəmmədov arasında döyüş keçirilib. "T-Mobile" arenasında təşkil olunan döyüş Həbibin qələbəsi ilə başa çatıb.

Makqreqora gəlincə, o, UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçirdiyi 26 döyüşdən 22-də qələbə (19-da vaxtdan əvvəl) qazanıb, 4 dəfə məğlub olub.

Formula 1 Azərbaycan Qran-Prisi bu il ləğv edilib



2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi keçirilməyəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) bildiriblər ki, bu barədə qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası hökuməti, Formula 1 dünya çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən aparılan geniş danışıqlar nəticəsində birgə qəbul olunub.

Koronavirus pandemiyasının səbəb olduğu və hazırda davam edən qeyri-müəyyən vəziyyət yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməklə yanaşı, bu proses zamanı tikinti işçilərini və mühəndisləri sağlamlıq baxımından təhlükə altında qoyur. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önleyici

tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldır. Bütün bu səbəblər Formula 1 Azərbaycan Qran-Prisini ləğv etməkdən başqa seçim qoymur.

Bu qərarın qəbulunda Əməliyyat Şirkətinin əsas məqsədi Azərbaycan xalqı ilə yanaşı, ölkəmizə gələcək Formula 1 azarkeşlərinin, komanda heyətlərinin və çempionatın digər iştirakçılarının sağlamlığı və rifahını qorumaqdır.

Bu ilki yarış həftəsonunun ləğvi yerli təşkilatçı şirkət üçün hər hansı maliyyə öhdəliyi yaratmır və eyni zamanda, yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümü üçün qüvvədə qalır.

İlk 8 Qran-Pri üçün təqvim açıqlanıb

Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb. Onların hamısı Avropada keçiriləcək.

Qurum təşkilatçıların və komandaların nümayəndələri ilə müzakirələr apardıqdan sonra qərarını açıqlayıb. Qərara əsasən yarışın yeni mövsümünə iyulun 3-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 10-12-də ev sahibliyi edəcək. İyulun 17-19-da Macarıstan Qran-Prisi təşkil olunacaq. İyulun 31-dən avqustun 2-ə kimi və avqustun 7-9-da Böyük Britaniyada iki yarış keçiriləcək. Avqustun 14-16-da İspaniyada, ayın 28-30-da Belçikada, sentyabrın 4-6-da isə İtaliyada yarışların təşkili nəzərdə tutulub.

Formula 1-in rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq vəziyyəti nəzərə alaraq dekabr



kimi ən azı 15-18 yürüşün təşkilini planlaşdırır.

Qeyd edək ki, Formula 1-in 2020-ci il mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Azərbaycandan başqa, Avstraliya, Monako, Niderland və Fransa yarışları ləğv olunub. Bəhreyn, Çin, Vyetnam və Kanada mərhələləri isə qeyri-müəyyən vaxtdək təxirə salınıb.

İstanbul 2032 Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürəcək

İstanbul 2032-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.

Bunu Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Həsən Arat Anadolu Agentliyinə açıqlamasında bildirib.

O, Türkiyənin olimpiadanı təşkil etmək istəyindən geri addım atmaq fikrində olmadığını, ölkənin koronavirus pandemiyasının öhdəsindən uğurla gəldiyini, 2020-ci



ildə Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində infrastrukturun yaradılması ilə bağlı verdiyi vədləri yerinə yetirdiyini vurğulayıb: "Yollar, metro, hava limanı - bütün qurğuların tikintisi tamamlanıb. İstanbul hazırdır və namizəd şəhər olmalıdır. Bu barədə dövlət səviyyəsində qərar qəbul edilib".

Qeyd edək ki, İstanbul 2020 Yay Olimpiya Oyunlarını keçirməyə iddialı şəhər olsa da, seçkidə Tokio qalib gəlmişdi.

Kriştiano Ronaldo Avropanın ən yaxşı hücumçusu seçilib

“BBC Sport” kanalı Avropada son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.

Səsvermədə 2000-ci ildən bəri üç mövsüm azı 20 qol vuran 32 avropalı futbolçunun adı yer alıb. Sorğuda Kriştiano Ronaldo və Tyerri Anri finala yüksəliblər. Həlledici mübarizədə “Yuventus”un portuqaliyalı hücumçusu 54 faiz səsle qalib gəlib və Avropanın ən yaxşı hücumçusu seçilib.

Portuqaliyalı futbolçu iki ayda “Instagram”dan 2 milyon avrodan çox gəlir əldə edib

Məşhur idmançıların koronavirus pandemiyası dövründə “Instagram” sosial şəbəkəsi vasitəsi ilə qazandıqları məbləğ müəyyənləşib.

“Daily Mail” nəşrinin məlumatına görə, martın 12-dən mayın 14-ə kimi olan dövrdə Kriştiano Ronaldo, Lionel Messi və Neymar bir milyon avrodan çox gəlir götürüblər. Onların hər biri bu iki ayda sponsorların 4 reklamını paylaşmış.

219 milyon izləyicisi olan İtaliyanın “Yuventus” klubunun hücumçusu Ronaldonun gəliri 2,1 milyon avro təşkil edib. Bununla da portuqaliyalı Top-10-da birinci yeri tutub. İspaniyanın “Barselona” komandasının kapitanı Mes-



si (151 milyon izləyici) 1,45 milyon, “Paris Sen-Jermen”in hücumçusu Neymar (138 milyon izləyici) isə 1,33 milyon avro qazanıblar.

Dördüncü pillədə sabiq basketbolçu Şakil O’Nil (653 min avro), beşinci pillədə isə “Real Madrid”in sabiq futbolçusu Devid Bekhem (453 min avro) qərarlaşıblar.

Qeyd edək ki, bir reklam paylaşımı orta hesabla Ronaldoya 526 min, Messiyə 363 min, Neymara isə 333 min avro qazandırır.

Asiya oyunları üçün yeraltı kompleks tikilir

Çinin Hançjou şəhərində 2022-ci ildə keçiriləcək Asiya Oyunları üçün yeraltı kompleks tikilir.

Kompleks Olimpiya, Beynəlxalq Ekspo mərkəzlərini və oyunların keçiriləcəyi digər yarış məkanlarını birləşdirəcək. Bölgədəki əsas yerlər və zalları birləşdirəcək kompleks Hançjou şəhərində ən böyük yeraltı obyekt olacaq.



Artıq bir hissəsi tamamlanan kompleksin ərazisi 986 min kvadratmetri əhatə edəcək. Kompleksin əsas məkanını atletika yarışlarının keçiriləcəyi “Big Lotus”dur. Su idmanı da daxil olmaqla bir neçə digər idman növləri üzrə yarışlar Olimpiya Parkında keçiriləcək. Expo Mərkəzində skvoş yarışları təşkil ediləcək. Burada, eləcə də, Beynəlxalq Yayım Mərkəzi və Baş Mətbuat Mərkəzi yerləşəcək.

Qeyd edək ki, Çin üçüncü dəfə Asiya oyunlarına ev sahibliyi edəcək.

Avropa komandaları Qəter-2022 üçün 10 qrupda mübarizə aparacaqlar

UEFA 2022-ci ildə Qəterdə keçiriləcək dünya çempionatının Avropa komandaları üçün seçmə mərhələsinin püşk prosedurunu təsdiqləyib.

Seçmə turnirdə 55 ölkənin milli komandaları 10 qrupa bölünəcək. Qrupun 5-də 6, qalan 5-də isə 5 iştirakçı yer



alacaq. Hər qrupun qalibi dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan 10 komanda, həmçinin UEFA Millətlər Liqasından iki komanda pley-off-da mübarizə aparacaq. Qarşılaşmalar nəticəsində son 3 vəsiqənin sahibi müəyyən ediləcək.

Qeyd edək ki, Qəterdə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-ə kimi keçiriləcək.

“Marca” XXI əsrin ən yaxşı 100 idmançısının siyahısını açıqlayıb

İspaniyanın “Marca” nəşri XXI əsrin ən yaxşı 100 idmançısının siyahısını dərc edib.

Siyahıya üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps başçılıq edir. İkinci yerdə qaçış üzrə 8 qat olimpiya çempionu Useyin Bolt, üçüncü pillədə isə tennisçi Rocer Federer qərarlaşıb.

Futbolçulardan “Barselona”nın kapitanı Lionel Messi 7-ci, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo isə 10-cu olub.

LOS 100 MEJORES DEPORTISTAS MASCULINOS DEL S/XXI

Şevçenko 2022-ci ilə kimi Ukrayna millisini çalışdıracaq

Ukraynanın futbol üzrə milli komandasının baş məşqçisi Andey Şevçenko 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatının sonuna kimi vəzifəsində qalacaq.

Belə ki, Ukrayna Futbol Federasiyası 43 yaşlı mütəxəssislə müqavilənin müddətini uzaqmaq qərarına gəlib.

2016-cı ildən Ukrayna millisini çalışdıran Şevçenkonun rəhbərliyiylə 2018 mundialından kənar qalan komanda Avro-2020-yə vəsiqə qazanıb.

Bir müddət əvvəl “Milan”ın ukraynalı mütəxəssisin xidmətində maraqlı olduğu barədə xəbərlər yayılmışdı.



Klopp Premyer Liqanın tarixinə düşüb

İngiltərə Premyer Liqasında finişə 7 tur qalmış çempionluğunu rəsmiləşdirən “Liverpool” klubunun baş məşqçisi Yurgen Klopp tarixə düşüb.

53 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasında çempion olan ilk almaniyalı məşqçidir.

Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabrından “Liverpool”u çalışdırır. Komandaya gəlincə, “qırmızılar” 1990-cı ildən sonra ilk, ümumiyyətlə isə, 19-cu dəfə İngiltərə çempionluğunu qazanıb.



“Bayern”in 30-cu çempionluğu

“Bayern” klubu Bundesliqada finişə iki tur qalmış Almaniya çempionu olub.

Yekunda 82 xal toplayan Münhen təmsilçisi ən yaxın izləyicisi Dortmund

“Borussia”sını 13 xal qabaqlayıb.

Ardıcıl 8-ci mövsüm Bundesliqanın qalibi olan “Bayern” ümumilikdə isə 30-cu dəfə Almaniya çempionu adını qazanıb.



НОВИНКИ
с использованием натурального
цельного молока и сливок



**НАСТОЯЩИЙ
ПЛОМБИР
РУССКИЙ
ХОЛОД**




rusholod.ru



+99455 208 97 62
+99412 480 41 02
+99412 496 24 63

salon@offisa.com
www.offisa.com



VIP Sport
professional



Tofiq Bəhrəmov adına
Respublika Stadionu
Tel: (+994 12) 564 86 23
Mob: (+994 55) 464 13 31
www.vipsport.az

SİRAB®

1950



Çempionluğumuz
üçün!